

Karyera yolunun əvvəlində hər kəs iş axtarır, çünkü bir yerdən başlamaq lazımdır. Bir az gec, bir az tez hər kəs iş tapır. Amma bu, sadəcə yolun başlangıcıdır, əsas olan iş davamı necə getirməkdir. Bax, bu, hər kəsdə fərqli şəkildə özünü göstərir. Kimi bunu alındırı bilmir, kimini də normal CV formalaşdırıb növbəti işlərə rəhatlıqla müraciət edə bilir. Amma bir qrup da var ki, onlar işi yox, iş onları axtarır, iş dəyişmələri əsasən, gələn təklifləri də-yərləndirməklə baş verir. Əslində, hər bir şəxs belə bir işçi olmayı arzulayır. Maraqlıdır, bəs bu, necə olur? Hər kəs axtarılan kadr ola bilərmi?



niz. Bunlardan biri şəxsi brendin üzerinde işləməkdir: "Şəxsi brendin yaradılmasına bir neçə yolla nail olmaq olar, belə ki, konfranslar və dəyirmi masalarda aktiv iştirak etmək, professional resurs üzərində bloq yaradaraq orada məqalelər yazmaq, peşəkar və populyar mövzularda müzakirələrə qoşulmaq, qüsursuz nüfuzu malik olmaq, bilikləri daim genişləndirək təhsilinə diqqət yetirmək, öyrənməyə meyilli olmaq, imicin üzərində işləmek və s."

Bütün bunlar şəxsi brendinizin tələb olunan formaya salınmasında kömək edən amillərdir. Lakin forma üzərində işləyərən mezmunu unutmamaq çox vacibdir. Qazandığınız təcrübə sözsüz ki, sizin işinizin nəticəsinin göstəricisidir və bu, sizin biznes aləminə mənsubiyətinizi göstərəcək, amma sizin bir peşəkar kimi tanınmanız üçün kifayət deyil. Burada vacib olan məqam öz təcrübəni təhlil edərək, orada unikal hesab etdiyiniz məqamları önə çəkərək vurğulamaqdır. Güclü kompetensiyalar və bazarın tələblərinə cavab vermək - bütün dünyada işgötürənlər buna görə mübarizə aparacaq.

F. Ağayev isə bildirdi ki, şəxsi brendini formalaşdırmaq üçün insanın peşəkar əhatəsi olmalıdır: "İstənilən insan 30 yaşdan sonra ancaq biliq və bacarıqları ilə seçiləmeli deyil, həm də özünü brend olaraq ortaya çıxara bilməlidir. Burada isə önemli məsələ peşəkar əhatənin formalaşdırılmasıdır. Qərb iş dünyasında buna netvörking deyilir. Biz peşəkar əhatəmizi de gücləndirməliyik".

SEÇİLMƏK

F. Ağayev qeyd etdi ki, insan iki suali özüne vermeli və cavabına baxmalıdır: "İş dünyasında axtarılan kadr olmaq istəyən yaşından asılı olmadan hər kəs iki vacib sualı özlərinə verməyi tövsiyə edirəm. Birincisi, hər axşam yatağa girəndə sual versin: Son 24 saat ərzində gələcək peşəkar həyatım, inkişafım üçün nələr etmişəm? Bir də hər kəs özünə hər həftə sual vermelidir: Məni olduğum sahədəki 1000 nəfər mütəxəssisdən fərqləndirən nədir? Mən 1000 nəfərdən 1-iyəm, yoxsa fərqliyəm? Yəni, seçilən, axtarılan mütəxəssis? Təbii ki, bu 1000 rəqəmi ölkənin miqyasına görə deyisişir. Miqasaya görə 1000, 10 000, 100 000 kadırın içində fərqlənməlidir ki, axtarılan, seçilən olsun".

BƏXT

Bəzən isə işgüzar aləmdə tələb olan adamlarla bağlı "bəxti var", "adamda gerək naxış olsun" kimi fikirlər səsləndirirler.

F. Ağayev bu mövzuya da toxundu: "Belkə də bəxti var, amma mən 25-30 yaşında necə biliyim ki, bəxtim var, yoxsa yox? Ona görə, işi bəxtə buraxmaq olmaz. Belkə də bəxti var, amma mən işi bəxtə buraxım, bir də 50 yaşında oynamı ki, aaa məndə bəxt yoxmuş ki. İşin zəmanətli yolu çalışmaqdır. Mən bəxtə inanıram. İndi qədər eldə etdiyim uğurlarım bəxtin nəticəsi deyil. Təcrübəmdən bir məsalə çəkim. Deməli, marafonda 42 km qəçməğə hazırlaşdım. Müxtəlif sebəblərə görə iki dəfə gedə bilmədim. 3-cü dəfə

isa yarışdan 3 gün önce diziimdə problem yarandı deyə, gedə bilmədim. Dizim əməliyyat olundu, bir il əsaya gəzdim. Həmin müddətdə mənimle görüşən çox adam axşayan ayağıma baxaraq deyirdi ki, idman budur, gördün nə təsirəri olur? Hər kəs bu mövzuda mənimlə zarafatlaşırı. Amma bir il sonra 5 dəqiqə qəçməğə başladım, sonra 6 dəqiqə, sonra 10 və artırdım. Bir il də məşq etdiğən sonra İstanbulda 42 km marafonu bitirib Azərbaycana medalla döndüm. Məni əvvəller qızıyanlar "Fəxrinin həmişə bəxti gətirib" dedilər. Cəmiyyət sizin uğurlarını bəxtə bağlayacaq. Bəxt o zaman olardı ki, məşq etməzdim, oturub medalımı alardım".

Müsahiblərin fikirlərindən də görünür ki, insanın özündən çox şey asılıdır. Yəni, insan istəsə, bunun üçün çalışsa, çox şey edə bilər.

1000 nəfərdən birisiniz?

Mütəxəssislər deyirlər ki, iş axtaran yox, axtarılan işçi olmaq insanın özündən asılıdır

Ayğun Asımqızı

DÜZGÜN PEŞƏ SEÇİMİ

Karyera yolunda ilk addım peşə seçimidir. **Kadr hazırlığı üzrə mütəxəssis, psixolog Orxan Oruc** deyir ki, axtarılan kadr olmaq üçün ilk növbədə ixtisas seçimindən başlaması lazımdır: "Hər dövrün müəyyən məşhur ixtisasları olur və çox adam seçim zamanı buna önem verir. Amma populyarlığın mayarları heç də o sahəde olan tələblə müəyyənənmişir. Hansısa sahə məşhur olanda o istiqamətə yönənlərinin sayı da çoxalır və bir müddət sonra o ixtisas üzrə kadr da lazımlı olandan artıq olur. İnsanlar məşhur sahələrə gedirlər, amma gələcəkdə iş məsələsinin də düşünmək lazımdır. Axtarılan işçi olmaq üçün ilk növbədə spesifik sahələr seçiləlidir. Spesifik sahədə ixtisaslaşmağa başlaması, o ixtisasın peşəkarı olmaq önemlidir".

ÖZÜNÜ SATMAQ BACARIĞI

Daha bir məsələ özünü bazara çıxarmağı bacarımcıdır. **Peşəkar idarəci və biznes məsləhətçisi Fəxri Ağayev** deyir ki, müasir iş dünyasında bilik, savad və təcrübə ilə kifayətlənmək olmaz. Həm də özünü təqdim etməyi, bir növ satmağı da bacarmalısan: "İş dünyasında artıq bilik, savad və təcrübə yeterli deyil, həm də bunları doğru şəkildə, doğru zamanda, doğru insanlara, doğru tərzdə təqdim edə bilməlisən. Bu, olduqca vacib xüsusiyətdir. Azərbaycanda ünsiyyət qurma, özünü təqdim etmə, özünü göstərmə və sətə bilmedə zeif olan onlarla savadlı insan tanıymam ki, iş həyatında uğurla ola bilərlər. Peşəkar olaraq inkişaf edir, amma karyerada heç də bu inkişaf özünü göstərmir. İnsan həm də özünü təqdim etməyi bacarmalıdır".

Orxan Oruc hesab edir ki, hər kəs bir növ özünün marketoloqu olmalı, təqdimatını gözəl şəkilde aparmalıdır: "Elə insan var ki, sahəsinin peşəkarıdır, amma özünü təqdim etme forması doğru olmadığı üçün heç də bacarığını düzgün göstərə bilmir. Bəzən bacarığı zeif olan özünü elə formada təqdim edir ki, diqqəti daha tez çekir. Ona görə insanlar özlərini təqdimetmə formalarına da

diqqətlə yanaşmalıdır".

Ekspert, dosent İsa Qasimov fikrincə, insanın özünü bazara təqdimetmə qabiliyyətindən çox şey asılıdır: "Çox yüksək bacarığa malik olmayan biri özünü bazara yüksək qiymətə satırsa, burda təşəbbüskarlıq amili ortaya çıxır. Təşəbbüskar davranışları ilə fərqlənən insanlar həm öz bilik və bacarıqlarını inkişaf etdirirlər, həm də özlərini bazara baha sata bilirlər".

"TƏŞƏBBÜSKAR İNSANLAR ŞİRKƏTLƏRƏ HƏR ZAMAN LAZIMDIR"

I.Qasimov deyir ki, şirkətlər problem həll edənləri, təşəbbüskarları axtarırlar: "Ümumiyyətə, şirkətlərdə iki tip işçi olur. Birincisi, verilen tapşırığı yerinə yetirənlər. Bu qismın özü də bir neçə yera bölünə bilir. Tapşırığı vaxtında deqiq yeriñe yetirənlər, yarımqıq edənlər, bir neçə dəfə deyəndən sonra işi görənlər və s. İkinci tip işçilər isə prob-

ne önem verirlər. Şirkətlər 1 verib 5 tələb etməlidirlər. Onları da təşəbbüskarlıq üçün mühit yaratmalıdır".

ÖZ ÜZƏRİNDE İŞLƏMƏK...

F. Ağayev hesab edir ki, tələb olunan mütəxəssis olmaq yüz faiz insanın özünü bağlıdır: "Bu, istənilən ölkədə keçərlidir. Yaxından, tutdugu vəzifədən, maddi imkanlarından asılı olmaq üçün ilk növbədə davamlı olaraq kadrılar peşəkar inkişafçıları üzərində işləməlidirlər. Yəni, bu gün böyük şirkətdə direktor olsan da, davamlı şəkildə gündəlik iş dünyasında meydana gələn yeniliklərdən nəinki xəberdar olmalı, həm də öyrənəli, təbiq etməlisən. Mütəxəssis olaraq rəqabət gücün itirməməlisən".

O.Oruc da hesab edir ki, istənilən sahədə axtarılan kadr olmaq üçün insan öz üzərində işləməlidir: "Ümumiyyətdə isə spesifik



Fəxri Ağayev



Firuze Məmmədova



İsa Qasimov



Orxan Oruc

lem həll edənlərdir. Onlar şirkətin maraqlarına uyğun araşdırımlar aparırlar, yeni həll yolları təklif edirlər. Bu kimi şəyər şirkətə mənfeət qazandırır, reyting gətirir və s. Araşdırmaçı, yenilikçi, təşəbbüskar insanlar şirkətlərə hər zaman lazımdır. Rəqabət mühitü güclü olanda bu cür kadrılar şirkətlər özləri cəlb etməkdə maraqlı olurlar, axtarırıb təpirlər".

I.Qasimov qeyd etdi ki, təşəbbüskar adamların özlərini göstərməsi üçün uyğun mühit də olmalıdır: "Tək insanın özü ilə də olmur, çalışdığı mühit də təşəbbüskarlığı zəminin yaratmalıdır. Təşəbbüskar adam elə mühiti düşə bilər ki, orda təşəbbüskarlığına görə neqativ məqamlar ortaya çıxar. Elə mühiti var ki, təşəbbüskar adam təşəbbüsleri ilə həm şirkətə xeyir gətirir, həm də özünü inkişaf etdirir. Düzdür, təşəbbüslerin riskləri de var. Amma böyük şirkətlər işçilərin təklifləri-

və ya məşhur ixtisas olmasından asılı olmayaraq, əzmkar, öz üzərində işləyən, gördüyü işi daha yaxşı etmək üçün çalışanlar istənilən sahədə irəli gedə bilərlər".

I.Qasimov da deyir ki, xarakter nə qədər əhəmiyyətli olsa da, insanın özündən çox şey asılıdır: "Xarakter əhəmiyyətlidir və insanın formalasmasına başlıca rol oynayır. Amma kiminse xarakteri bazarın şərtlərinə uyğun deyilsə, öz iradesi ilə çox şeyi dəyişə bilər. İnsan oxuyaraq, bazarın mexanizmlərini öyrənərək özünü yetişdirib inkişaf etdirə bilər. Belə nümunələr var".

ÖZ BRENDİN

İnsan Resursları üzrə mütəxəssis Firuze Məmmədovanın sözlerinə görə, işəgötürənlərin daha yaxşı imkan və şərtlər təklif edərək sizi axtarır, cəlb etmələrinə nail olmaq üçün bəzi tövsiyələrə eməl etməlisidir. Bunlardan biri şəxsi brendin üzerinde işləməkdir: "Şəxsi brendin yaradılmasına bir neçə yolla nail olmaq olar, belə ki, konfranslar və dəyirmi masalarda aktiv iştirak etmək, professional resurs üzərində bloq yaradaraq orada məqalelər yazmaq, peşəkar və populyar mövzularda müzakirələrə qoşulmaq, qüsursuz nüfuzu malik olmaq, bilikləri daim genişləndirək təhsilinə diqqət yetirmək, öyrənməyə meyilli olmaq, imicin üzərində işləmek və s."

Bütün bunlar şəxsi brendinizin tələb olunan formaya salınmasında kömək edən amillərdir. Lakin forma üzərində işləyərən mezmunu unutmamaq çox vacibdir. Qazandığınız təcrübə sözsüz ki, sizin işinizin nəticəsinin göstəricisidir və bu, sizin biznes aləminə mənsubiyətinizi göstərəcək, amma sizin bir peşəkar kimi tanınmanız üçün kifayət deyil. Burada vacib olan məqam öz təcrübəni təhlil edərək, orada unikal hesab etdiyiniz məqamları önə çəkərək vurğulamaqdır. Güclü kompetensiyalar və bazarın tələblərinə cavab vermək - bütün dünyada işgötürənlər buna görə mübarizə apara-